

H.S.Muxtarov<sup>1</sup>, R.Ə.Hüseynov<sup>2</sup>, Q.K.İsmayılov<sup>3</sup>

AMEA Zoologiya İnstitutu<sup>1</sup>

Sumqayıt Dövlət Universiteti<sup>2</sup>

Azərbaycan Dövlət Pedaqoji Universiteti<sup>3</sup>

nicatmuxtarov@mail.ru

rafiq.huseynov.59@mail.ru

qachay.ismayilov@mail.ru

## XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNUN CƏNUB HİSSƏSİNDE LEYLƏKKİMİLƏR (CICONIIFORMES, BONAPARTE, 1854), DURNAKİMİLƏR (GRUIFORMES, BONAPARTE, 1854) DƏSTƏLƏRİNƏ DAXİL OLAN NÖVLƏRİN YAYILMASI, SAY DINAMİKASI VƏ ONLARIN YAŞAYIŞ YERLƏRİNƏ ANTROPOGEN AMILLƏRİN TƏSİRİ

*Açar sözlər:* Leyləkkimilər, Durnakimilər, Xəzər dənizi, yaşayış yerləri, sahil quşları, antropogen amillər, məskunlaşma, ekosistem

Məqalədə 2017-2019-ci illərdə (yaz, payız və qış fəsillərində) Xəzər dənizinin Azərbaycan sektorunun Cənub sahil zolağında (Şahdili-Astara) Leyləkkimilər və Durnakimilər dəstələrinə daxil olan növlərin yaşayış yerləri, biotoplar üzrə yayılması, say dinamikası araşdırılmışdır.

Xəzər dənizinin səviyyəsinin artması ilə əlaqədar olaraq və sahil zolağına güclü antropogen təsirlərin (turizmi və fərdi tikinti işlərinin aparılması, kənd təsərrüfatı bitkilərinin ekilməsi və s.) artması nəticəsində baş verən dəyişikliklərin quşların sayına, məskunlaşma yerlərinə təsiri haqqında məlumatlar verilmişdir.

Məlum olmuşdur ki, son 40 ildə Xəzərin sahil zolağına antropogen amillərin təsiri ekosistemləri dəyişdirmiş, nəticədə quşların sayında və yerləşməsində yeniliklər əmələ gəlmüşdir. Dünya miqyasında, o cümlədən Azərbaycanda da Leyləkkimilər və Durnakimilər dəstələrinə daxil olan növlərin su-bataqlıq biotoplarının bioloji indikatoru kimi də əhəmiyyətlidir. İntensiv antropogen təsirlərdən Puta (Dərin Özüllər zavoduna yaxın laqunlar da daxil olmaqla), Səngəçal, Ələt, Lənkəran sahil zolağı növlərin Beynəlxalq əhəmiyyətə malik saydatoplantı yeri kimi əhəmiyyətini itirmişdir. Şahdili, Qobustan, Yenikənd subasarlarına həmsərhəd sahil suları, Böyük və Kiçik Qızılıağac körfəzləri Beynəlxalq əhəmiyyətə malik sayda quşların toplantısı yerləridir.

X.Ş. Muxtarov, R.A. Hüseynov, G.K.İsmayılov

## РАСПРОСТРАНЕНИЕ, ДИНАМИКА ЧИСЛЕННОСТИ И ВЛИЯНИЕ АНТРОПОГЕННЫХ ФАКТОРОВ НА МЕСТООБИТАНИЯ ВИДОВ ВХОДЯЩИХ В ОТРЯДЫ АИСТООБРАЗНЫХ (CICONIIFORMES BONAPARTE, 1854) И ЖУРАВЛЕОБРАЗНЫХ (GRUIFORMES BONAPARTE, 1854) В ЮЖНОЙ ЧАСТИ АЗЕРБАЙДЖАНСКОГО СЕКТОРА КАСПИЙСКОГО МОРЯ

*Ключевые слова:* аистообразные, журавлеобразные, Каспийское море, среда обитания, прибрежные птицы, антропогенные факторы, местообитания, экосистема

В статье приводятся данные об исследованиях местообитаний, биотопического распространения и динамике численности видов входящих в отряды аистообразных и журавлеобразных в южном прибрежье Азербайджанского сектора Каспийского моря (Шахдили-Астара) в 2017-2019 гг. (весенний, осенний и зимний сезоны).

Предоставлены сведения об изменении численности птиц и местообитаний в связи с повышением уровня Каспийского моря и в результате сильного антропогенного воздействия на береговую линию (туризм, индивидуальное строительство, посев сельскохозяйственных культур и т.д.).

Установлено что, за последние четыре десятилетия воздействие антропогенных факторов на побережье Каспийского моря изменило экосистем, что привело к обновлению данных по численности и местонахождении птиц. Во всем мире, в том числе и в Азербайджане, виды входящие в отряды аистообразных и журавлеобразных, также важны как биологические индикаторы водно-болотных биотопов. Из-за интенсивного антропогенного воздействия Пута (включая лагуны вблизи завода глубоководных оснований), Сангачал, Алят, прибрежная полоса Ленкорана потеряли свое значение. Прибрежные воды, граничащие с Щахдили, Гобустан, Еникенд, Большим и Малым Кызылагачским заливами являются местами скопления большого количества птиц имеющими международное значение.

H.Sh. Mukhtarov, R.A.Huseynov, G.K.İsmailov

## DISTRIBUTION, DYNAMICS OF ABUNDANCE AND INFLUENCE OF ANTHROPOGENIC FACTORS ON THE HABITATS OF SPECIES BELONGING TO THE ORDERS OF STORKS (CICONIIFORMES BONAPARTE, 1854) AND CRANES (GRUIFORMES BONAPARTE, 1854) IN THE SOUTHERN PART OF THE AZERBAIJAN SECTOR OF THE CASPIAN SEA

*Keywords:* storks, cranes, Caspian Sea, habitat, coastal birds, antropogenic factors, habitats, ecosystem

The article provides data on studies of habitats, biotopic distribution and dynamics of the number of species belonging to the orders of storks and cranes in the southern coast of the Azerbaijani sector of the Caspian Sea (Shahdili-Astara) in 2017-2019 (spring, autumn and winter seasons).

Information is provided on changes in the number of birds and habitats due to the rise in the level of the Caspian Sea and a strong anthropogenic impact on the coastline (tourism, individual construction, sowing crops, etc.).

It has been established that over the past four decades, the impact of anthropogenic factors on the coasts of the Caspian Sea has changed ecosystems, which has led to an update of data on the number and location of birds. All over the world, including Azerbaijan, the species belonging to the orders of storks and cranes are also important as biological indicators of wetland biotopes. Due to the intense anthropogenic impact on the Puta (including the lagoons near the deep water jackets plant), Sangachal, Alat, the coastal strip of Lankaran have lost their international importance as congregation places for a large number of species. The coastal waters bordering Shahdili, Gobustan, Yenikend, Big and Small Qyzylagach bays are congregation places of a large number of birds of international importance.

### Giriş

Xəzər dənizinin səviyyəsinin dəyişilməsi (qalxıb-enməsi) onun sahil zolağına təsirlərin, xüsusilə, antropogen təsirlərin artmasına səbəb olmuşdur. Bu təsirlər Xəzərin Azərbaycan sektorunun Cənub sahil zolağında (Şahdili-Astara) bir sıra quşların say dinamikasına, biotoplar üzrə yayılmasına, xüsusilə Leyləkkimilər və Durnakimilər dəstələrinə daxil olan növlərin yaşayış yerlərinə ciddi təsir göstərmişdir. Son illər ərzində (40 ildən çox) Xəzərin sahil zolağına olan belə antropogen təsirlər mövcud ekosistemi xeyli dərəcədə dəyişdirmişdir.

Uzun müddət həmin ərazilərdə Leyləkkimilər və Durnakimilər dəstələrinə daxil olan növlərin ekoloji vəziyyətinin tədqiq olunmadığını və Dünya məqyasında, o cümlədən Azərbaycanda da Leyləkkimilər və Durnakimilər dəstələrinə daxil olan növlərin su-bataqlıq biotoplarının bioloji indikatoru kimi də əhəmiyyətli olduğunu nəzərə alaraq adı çəkilən ərazilərdə tədqiqat işləri aparmağa başladıq. Bu məqsədlə 2017-2019-cu illərdə (yaz, payız və qış aylarında) Xəzərin Abşeron-Qobustan, Cənub-Şərqi Şirvan, Salyan, Lənkəran sahil sularında, Qızılıağac Dövlət Təbiət Qoruğunda, Kiçik Qızılıağac Dövlət Təbiət yasaqlığında, Şirvan Milli Parkında (Böyük və Kiçik Qızılıağac gölləri) və Yenikend subasarında elmi-tədqiqat işləri aparmış, materiallar toplamışq.

### Material və metodlar

Tədqiqat işləri 2017-2019-cu illərdə Xəzər dənizinin Azərbaycan sektorunun Cənub hissəsinin sahil zolağında yaz, payız və qış fəsillərində aparılmışdır. Material Xəzərin Abşeron-Qobustan, Cənub-Şərqi Şirvan, Salyan, Lənkəran sahil sularında, Qızılıağac Dövlət Təbiət Qoruğunda, Kiçik Qızılıağac

Dövlət Təbiət yasaqlığında, Şirvan Milli Parkında (Böyük və Kiçik Qızılıağac gölləri) və Yenikend subasarında yapılmışdır.

Xəzərin su sahillərində quşları sayımaq üçün nöqtəvi hesablama metodundan istifadə edilmişdir. Nöqtələr üçün sayılı aparılan ərazilərin 5-10 m hündürlüyündə olan təpəciklər seçilmişdir. Quşlar 2-3 km məsafədə tam sayılmışdır. Quşların sayığı ərazi kvadratlara bölündükdən sonra aparılmışdır. Kvadratların sahəsi qamışlıqlarla zəngin olan su hövzələrində 0,2 km<sup>2</sup>, akvatoriyalarda isə 18-20 km<sup>2</sup> götürülmüşdür. Abşeron və Şirvan Milli Parkının, Qızılıağac Təbiət Qoruğunun elmi işçilərinin və mühafizəçilərinin məlumatlarından da istifadə edilmişdir.

Heyvanların populyasiya sıxlığına görə kateqoriyaları A.P.Kuzyakinə [5] və Q.T.Mustafayevə [6] əsaslanıb: 1 km<sup>2</sup> sahəyə 0,1-0,9 fərd düşən populyasiya nadir; 1-10 fərd düşən adı sayılı, həmin qədər sahəyə 10-dan çox fərd düşən populyasiya isə çoxsaylı qəbul edilir.

Antropogen və abiotik amillərin təsiri nəticəsində onların quşların sayıda və ümumi yaşayış yerlərində əmələ gətirdikləri dəyişiklikləri öyrənməklə (kanalların sayı və uzunluğu, süni su sahələrinin və qurudulmuş su-bataqlıq sahələrinin sahəsi, kənd təsərrüfatı və neft-qaz sənayesi işləri; brakonyerlik və s.), konkret təsiri qeydə alınmaqla müəyyən edilmişdir.

### Nəticələr və onların müzakirəsi

Xəzər dənizinin Azərbaycan sektorunun cənub hissəsinin sahil zolağında leyləkkimilər, durnakimilər və cüllütkimilər dəstələrinə daxil olan növlər, onların yaşayış yerləri, antropogen, abiotik və biotik amillərin neqativ təsirinə daima məruz qalırlar. Bu amillərin təsiri quşların yayıldığı ərazi daxilində müxtəlif formalarda olur.

**1. Abşeron-Qobustan sahil zolağı.** Burada su və sahil quşlarının yaşayış yerləri, əsasən, Xəzərin sahil sularından ibarətdir. Xəzərin sahil sularına həmsərhəd nəmli qumsallıqlar, laqunlar, gölməçələr, çoxsaylı göllər Şahdili sahil zolağı (Abşeron Milli Parkı) istisna olunmaqla antropogen amillərin təsirindən (neft, mədən və məişət suları ilə çirkəndirmə, neft və qazçixarma işlərinin aparılması, neft və qazın neql edilməsi, özəl şirkətlər və fiziki şəxslər tərəfindən intensiv tikinti işlərinin aparılması) quşların yaşayışı üçün yararsız hala salınmışdır [2, 5].

**Şahdili sahəsi.** Sudaüzən quşların yaşayış yerləri dənizin daxilinə doğru 10 km (eni 600 m) uzanmış quru ərazidəki laqunlardan, qamışlıqlardan və bu quru ərazini əhatə edən dənizin dayaz sularından ibarətdir. Ərazi neftlə çirkəndirilməmişdir, xüsusü qorunma statusuna malikdir (Abşeron Milli Parkı). Qanunsuz ov halları müşahidə olunmur. Küləkli günlərdə quşlar ərazini tərk etmir və dənizin daxilinə doğru uzanmış quru ərazini gah şimal, gah şərq hissələrində, gah da laqunlarda böyük toplantılar əmələ gətirirlər. Abşeron-

Qobustan sahil sularında 2017-2019-cu illərdə qeydə alınan leyləkkimilər dəstəsinə daxil olan 1 növ burada məskunlaşmışdır (cədvəl 1).

**Cədvəl 1. Yayda xəzərin Azərbaycan sektorunun cənub hissəsində Abşeron-Qobustan sahil sularının ayrı-ayrı sahələrində Leyləkkimilər və Durnakimilər dəstələrinə daxil olan növlərin paylanması (2017-ci il)**

SAHƏLƏR Dəstələr; Növlərin adları	Şəhərlər M.P	Türkan-Hövsən	Puta buxtası DÖZ- yaxın laqunalar	Səngəçal	Qobustan	Əlat	Cəmi	M±m
<b>I. Dəstə: Leyləkkimilər</b>								
1. Boz vağ.	8	0	0	0	0	0	8	±
<b>II. Dəstə: Durnakimilər</b>								
1. Adı su fərəsi	0	4	0	12	4	0	20	3,3±1,8
2. Adı qışqaldaq	0	3	0	0	0	0	3	0,5±0,7

**Türkan-Hövsən sahəsi.** Quşların yaşayış yerləri, əsasən dənizin dərin su sahələrindən ibarətdir. Burada qanunsuz ov halları və mühərrikli qayıqların fasılısız hərəkəti müşahidə olunur. Dənizin sahil zolağında özəl şirkətlər və fiziki şəxslər tərəfindən intensiv tikinti işləri aparılır. Küləkli günlərdə quşların daldalanma yerləri olmadığı üçün başqa ərazilərə uçub gedirlər. Abşeron-Qobustan sularında 2017-2019-cu illərdə qeydə alınan 2 növ burada məskunlaşmışdır (cədvəl 1).

**Puta sahəsi (DÖZ –na yaxın laqunlar da daxil olmaqla).** 2017-2019-cu illərdə sudaüzən quşların yaşayış yerləri dənizin dayaz sularından və Dəniz Özüllər Zavoduna yaxın yerləşən laqunlardan ibarət olub. Sahənin cənub hissəsində quru ərazinin dənizin daxilinə doğru uzanan çıxıntıları çoxlu xırda buxtalar əmələ gətirirlər. Küləkli günlərdə quşlar sahəni tərk etmirdilər. Kiçik buxtalarda və laqunlarda məskunlaşdırıldılar. 2017-2019-cu illərdə Abşeron-Qobustan sahil zolağında heç bir növ qeydə alınmadı (cədvəl 1).

**Səngəçal sahəsi:** Sudaüzən quşların yaşayış yerləri dənizin geniş dayaz sahil sularından, xırda laqunlardan və qamışlıqlardan ibarətdir. Minlərlə sudaüzən quşun miqrasiya və qışlama vaxtı yaşayış yeri olan Səngəçal sahil zolağında ayrı-ayrı şəxslər tərəfindən özəl tikinti işləri aparılır [1].

Sahənin cənub hissəsində müxtəlif neft obyektləri və dənizin daxilinə doğru uzanan bəndlər tikilib, müəyyən sahələri neftlə çirkəndirilib. Dənizin açıq sahil sularında mühərrikli qayıqların fasılısız hərəkəti müşahidə olunur. 2017-2019-cu illərdə Abşeron-Qobustan sahillərində qeydə alınan quşlardan 1

növü burada məskunlaşmışdır (cədvəl 1). Antropogen amillərin neqativ təsirindən burda sahil ekosistemləri tamamilə yoxolma təhlükəsindədir.

**Qobustan sahəsi:** Sudaüzən quşların yaşayış biotopları, əsasən, dənizin dayaz açıq sahil sularından və sahildə ensiz zolaq şəklində yerləşən qamışlıqlardan ibarətdir. Mühərrikli qayıqların vaxtaşırı hərəkəti və qanunsuz ov halları müşahidə olunur. Küləkli günlərdə quşların daldalanmağa yerləri olmadığı üçün onlar başqa ərazilərə üçüb gedirlər. 2017-2019-cu illərdə Abşeron-Qobustan sahillərində tədqiq etdiyimiz quşların 1 növü, burada məskunlaşmışdır (cədvəl 1).

**Əlat sahəsi:** Quşların yaşayış yerləri dənizin geniş açıq su sahələrindən ibarətdir. Şimal-şərq hissəsində Gil adası yerləşir. Küləkli günlərdə istiqamətdən asılı olaraq quşlar adanın müxtəlif tərəflərində daldalanır və uçub başqa ərazilərə getmirlər. Dayaz su sahələrinin əksər hissəsində mühərrikli qayıqların hərəkəti mümkün deyil və qanunsuz ov halları az müşahidə olunur. 2017-2019-cu illərdə Abşeron-Qobustan sahillərində heç bir növ qeydə alınmadı (cədvəl 1).

**2. Cənub-Şərqi Şirvan sahil zolağı.** Pirsaat burnu ilə Kür çayı arasında yerləşir. Ekoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən 5 hissəyə ayrılır [4].

**Pirsaat buxtası:** Pirsaat burnu ilə Bəndovan burnu arasında yerləşir. Quşların yaşayış yerləri dənizin dayaz sularından ibarətdir. Buxtanın dənizin daxilinə doğru şərqi hissəsində Babur, Qutan, Qarasu və çoxlu sayıda xırda adalar, sualtı və suyun üstündə çıxan daşlar vardır. Bu daşlar quşlar üçün böyük yem əhəmiyyəti olan ilbizlər üçün substrat rolunu oynayır. Buna görə də ərazi ilbizlərin müxtəlif növləri ilə və zostera cəngəllikləri ilə zəngindir. Adalar və su üstü daşlar küləkli günlərdə quşların daldalanması üçün xüsusi əhəmiyyətə malikdir. Lakin ərazidə qanunsuz ovla məşğul olan balıqçıların sutka ərzində mühərrikli qayıqların fasılısız hərəkəti müşahidə olunur. Quşlar narahat edilərək digər ərazilərə uçub gedirlər. Yayda bu hissədə bu dəstələrin heç bir növünə rast gəlinmədi. Qış fəslində isə cəmi 3 növə (leyləkkimilərdən) rast gəlindi (cədvəl 2, 3).

**Xəzərin Şirvan Milli Parkına həmsərhəd sahil suları.** Quşların yaşayış yerləri dənizin açıq sahil sularından ibarətdir. Dərinliyi 10 m-ə qədərdir. Sahili uçurumludur. Küləkli günlərdə quşlar müşahidə olunmur. Qanunsuz balıq ovu ilə məşğul olanların mühərrikli qayıqla fasılısız hərəkəti müşahidə olunur.

**Xəzərin Cənub-Şərqi Şirvanın cənub qurtaracağına həmsərhəd sahil suları.**

Quşların yaşayış yerləri bütün sahilboyu yerləşmiş nəmlı qumsallıqlardan, dayaz sahil sularından və bataqlıqlardan ibarətdir. Quru ərazidə dənizin daxilinə doğru gedən xırda burunlar vardır. Küləkli günlərdə quşlar açıq bataqlıqlarda və burunların ətrafında daldalanaraq ərazini tərk etmirlər. Əlverişli ekoloji şəraitin olmasına baxmayaraq, ərazidə daimi mühərrikli qayıqların hərəkəti quşları narahat etdiyindən bu əraziləri tərk edirlər. Nəticədə bu sahədə növlərə rast gəlinmədi (cədvəl 2, 3).

**Cədvəl 2. Cənub-Şərqi Şirvan sahil zolağında yayda Leyləkkimilər, Durnakimilər dəstələrinə daxil olan növlərin paylanması (2018-ci il)**

SAHƏLƏR Dəstələr, Növlər	Pirsənt buxtası	Şirvan Milli Parkının həmsərhəd sahil suları	Xəzərin Cənub-Şərqi Şirvanın cənub qurtaracağına həmsərhəd sahil suları	Böyük və Kiçik Qızılıqac gölləri	Yenikənd subasarı və Şirvanovka laqunu	Cəmi	M±m
<b>I. Dəstə: Leyləkkimilər</b>							
1. Kişik ağ vağ	0	0	0	300	480	780	156±12,5
2. Boz vağ	0	0	52	98	18	168	33,6±5,8
3. Kürən vağ	0	0	19	14	12	45	9±3
4. İri danquşu	0	0	20	14	0	34	6,8±2,6
5. Kiçik danquşu	0	0	18	16	31	65	13±3,6
6. Adi qarlıdaq	0	0	0	7	0	7	1,4±1,2
7. Böyük ağ vağ	0	0	480	0	180	660	132±11,5
8. Kürən vağ	0	0	680	0	0	680	136±11,7
9. Adi ərsindimdik	0	0	6	0	0	6	1,2±1,1
10. Adi qaranaz	0	0	430	0	388	818	163,6±12,8
<b>II. Dəstə: Durnakimilər</b>							
1. Adi sultan quşu	0	0	126	248	56	430	86±9,3
2. Adi su fərəsi	0	0	29	34	16	79	15,8±4
3. Adi qamış fərəsi	0	0	0	38	14	52	10,4±3,2
4. Adi sığırçı	0	0	15	0	0	15	3±1,7

**Böyük və Kiçik Qızılıqaz gölləri.** Ərazinin 60-70 %-i qamışlıqlarla örtülüdür. 30-40 %-i bu quşlar üçün yararlıdır. Göllərə su Salyan sutoplayıcı kanalla verilir. Bəzi illərdə kanaldan göllərə su verilmir. Açıq su sahələri və bataqlıqların sahəsi kəskin azalır. Bu da quşların sayına neqativ təsir göstərir. 2017-2019-cu illərdə Xəzərin Cənub-Şərqi Şirvan sahil zolağında qeydə alınan quşlardan 10-növ burda məskunlaşmışdır (cədvəl 2, 3).

**Yenikənd subasarı və Şirvanovka laqunu.** Bu ərazi subasının əsas hissəsini təşkil edən dayaz açıq su sahələrindən və bataqlıqlardan ibarətdir. Suyun səviyyəsinin burda kəskin aşağı düşməsi nəticəsində açıq su sahələri kəskin azalmışdır. Neticədə Xəzərin Cənub-Şərqi Şirvan sahil zolağında qeydə alınan quşlardan 9 növ burda məskunlaşmışdır (cədvəl 2, 3).

**Cədvəl 3. Cənub-Şərqi Şirvan sahil zolağında qışda Leyləkkimilər, Durnakimilər dəstələrinə daxil olan növlərin paylanması (2018-ci il)**

SAHƏLƏR Dəstələr, Növlər	Pirsənt buxtası	Şirvan Milli Parkının həmsərhəd sahil suları	Xəzərin Cənub-Şərqi Şirvanın cənub qurtaracağına həmsərhəd sahil suları	Ziyudost Qoltuq körfəzi (Kür çayının deltaşı)	Böyük və Kiçik Qızılıqaz gölləri	Cəmi	M±m
<b>I.Dəstə: Leyləkkimilər</b>							
1. Böyük ağ vağ	2323	0	0	18	21	2362	472,4±21,7
2. Kürən vağ	0	0	0	8	19	27	5,4±2,3
3. Kiçik ağ vağ	2121	0	0	24	13	2158	431,6±20,8
4. İri danquşu	0	0	0	0	6	6	1,2±1,1
5. Boz vağ	1818	0	0	4	0	1822	364,4±19,1
<b>II. Dəstə: Durnakimilər</b>							
1. Adi sultan quşu	0	0	0	0	391	391	78,2±8,8

**3. Salyan sahil suları.** Kürün deltaşı ilə Kürdili adası arasında yerləşir.

**Zyudost Qoltuq Körfəzi.** Kürün deltaşı ilə Sarıqamış kəndi arasında yerləşən Xəzərin dərin açıq su sahələrindən ibarətdir. Sahilinin çox hissəsi uçurumludur. Qanunsuz balıq ovu ilə məşğul olanların mühərrilikli qayıqların fasiləsiz hərəkəti müşahidə olunur. Su dərindir, quşların qida obyektlərinin inkişafı üçün əlverişli deyildir. Külekli günlərdə burda quşlar məskunlaşdır. Başqa ərazilərə uçub gedirlər. Tədqiqat illərində quşlardan 4 növ burda qeydə alınmışdır (cədvəl 3).

**4. Qızılıqac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılıqac Dövlət Təbiət Yasaqlığı.** Qızılıqac Dövlət Təbiət Qoruğunun su hövzələrindən Böyük Qızılıqac körfəzi, Xəzər və Ağquş subasaları Salyan sahil zolağının cənub-qərb hissəsində, Pirman limanı və Kiçik Qızılıqac körfəzinin şimal qurtaracağı ( $40,5 \text{ km}^2$ ), o cümlədən, Kiçik Qızılıqac körfəzinin qalan əsas hissəsi ( $100,5 \text{ km}^2$ ), Kiçik Qızılıqac Dövlət Təbiət Yasaqlığı, Lənkəran sahil zolağının şimal-sərqi hissəsində yerləşir [3].

Bu su hövzələri ekoloji xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqləndikləri üçün bu quşlar onlarda qeyri-bərabər yayılmışdır (cədvəl 4, 5, 6).

**5. Xəzərin Lənkəran sahil zolağı.** Qızılıqac Dövlət Təbiət Qoruğunun cənub sərhədi ilə Astaraçay arasında yerləşir. XX əsrin yarısında sahil sularından Talış dağlarının ətəklərinə kimi bütün Lənkəran ovalığında minlərlə xırda su hövzələri, düyü sahələrini suvarmaq üçün tikilmiş su anbarları, Kələdəhnə, Mrdov,

**Cədvəl 4. Yayda Qızılıağac Dövlət Təbiət Qoruğunda və Kiçik Qızılıağac Dövlət Təbiət Yasaqlığının su hövzələrində Leyləkkimilər, Durnakimilər dəstələrinə daxil olan növlərin paylanması (2017-ci il)**

SAHƏLƏR Dəstələr, Növlərin adları	Qızılıağac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılıağac Dövlət Təbiət Yasaqlığı	- $M \pm m$
<b>I. Dəstə: Leyləkkimilər</b>		
1. Böyük ağ vağ	200	$200 \pm 14,1$
2. Kiçik ağ vağ	200	$200 \pm 14,1$
3. Sarı vağ	600	$600 \pm 24,5$
4. Mısır vağı	400	$400 \pm 20$
5. Böyük ağ naz (vağ)	178	$178 \pm 13,3$
6. Kiçik ağ naz (vağ)	1000	$1000 \pm 31,6$
<b>II. Dəstə: Durnakimilər</b>		
1. Adı qamış fərəsi(Porzan)	400	$400 \pm 20$
2. Adı su fərəsi	970	$970 \pm 31,1$
3. Adı sultan quşu	2070	$2070 \pm 45,5$
4. Adı qışqaldaq	4800	$4800 \pm 69,3$

**Cədvəl 5. Payızda Qızılıağac Milli Parkının, Kiçik Qızılıağac Təbiət Yasaqlığının və Lənkəran sahil zolağının su hövzələrində Leyləkkimilər, Durnakimilər dəstələrinə daxil olan növlərin paylanması (2019-cu il)**

SAHƏLƏR Dəstələr, Növlər	Kiçik Qızılıağac körfəzi və Kiçik Qızılıağac Yasaqlığı	Xəzərin Lənkəran sahil zonası	Cəmi	- $M \pm m$
<b>I. Dəstə: Leyləkkimilər</b>				
1. İri danquşu	15	0	15	$3 \pm 1,7$
2. Kiçik danquşu	11	4	15	$3 \pm 1,7$
3. Adı qarıldaq	17	3	20	$4 \pm 2$
4. Böyük ağ vağ	463	33	499	$99,8 \pm 10$
5. Kiçik ağ vağ	880	19	899	$179,8 \pm 13,4$
6. Boz vağ	31	6	37	$7,4 \pm 2,7$
7. Kürən vağ	8	0	8	$1,6 \pm 1,3$
8. Ağ leylek	36	0	36	$7,2 \pm 2,7$
<b>II. Dəstə: Durnakimilər</b>				
1. Adı qamış fərəsi	22	4	62	$5,2 \pm 2,3$
2. Adı qamış fərəsi	20	8	28	$5,6 \pm 2,4$
3. Cırdan qamış fərəsi	16	0	16	$3,2 \pm 1,8$
4. Adı su fərəsi	25	6	31	$6,2 \pm 2,5$
5. Adı sultan quşu	166	22	188	$37,6 \pm 6,1$

**Cədvəl 6. Qışda Qızılıağac Milli Parkının Kiçik Qızılıağac Təbiət Yasaqlığının və Lənkəran sahil zolağının su hövzələrində Leyləkkimilər, Durnakimilər dəstələrinə daxil olan növlərin paylanması (2019-cu il)**

SAHƏLƏR Dəstələr; Növlər	Kiçik Qızılıağac körfəzi və Kiçik Qızılıağac Yasaqlığı	Xəzərin Lənkəran sahil zonası	Cəmi	- $M \pm m$
<b>I. Dəstə: Leyləkkimilər</b>				
1. İri danquşu	11	0	11	$5,5 \pm 2,3$
2. Kiçik danquşu	40	16	56	$28 \pm 5,3$
3. Böyük ağ vağ	783	22	805	$402,5 \pm 20,1$
4. Kiçik ağ vağ	390	0	390	$195 \pm 14$
5. Boz vağ	71	3	74	$37 \pm 6,1$
6. Ağ leylek	18	0	18	$9 \pm 3$
<b>II. Dəstə: Durnakimilər</b>				
1. Adı qamış fərəsi	20	0	20	$10 \pm 3,2$
2. Adı su fərəsi	35	0	35	$17,5 \pm 4,2$
3. Adı cividimdik	71	0	71	$35,5 \pm 6$
4. Adı sultan quşu	50	4	54	$27 \pm 5,2$

Alxovka, Ciel gölleri, onların ətrafındakı geniş bataqlıqlar yüz minlərlə su və sahil quşlarının, o cümlədən, qaraordəklərin qışlaq yerləri olub. Təkcə 1943-cü ilin qışında qeyd etdiyimiz ərazilərdə həm cəbhə üçün, həm də yerli əhalinin etə olan tələbatının müəyyən hissəsini ödəmək üçün 95 min sudaüzən quş ovlanmışdır. Lakin XX əsrin 70-ci illərinə kimi Xəzərin sahil zolağı boyu göstərilən bütün subataqlıq biotoplari qurudulmuşdur. Düyü əkinini də dayandırılmışdır. Onların yerinə çay, meyvə, tərəvəz bitkili əkilmiş, six elektrik xətləri və avtomobil yolları şəbəkəsi əkilmiş, müxtəlif sənaye obyektləri əkilmişdir. Təkcə Sara adası Xəzərin səviyyəsinin enməsi nəticəsində yarımadaya çevrildikdən sonra orda 4 böyük qəsəbə (Nərimanabad 1, Nərimanabad 2, üzümçülük, balıqcılıq) salınmışdır. Bütün qeyd edilənlərdən əlavə, Veravulçaydan Astaraçaya qədər Xəzərin sahil suları dərin olduğu üçün burda quşların qida obyektlərinin inkişafı üçün əlverişli deyil (cədvəl 2, 8). Dənizin sahil zolağında buxtalar olmadığı üçün küləkli günlərdə quşsuz olur və çox darıxdırıcı olur. Nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti də quşlara mənfi təsir edir. 2017-2019-ci illərdə quşlardan 17 növ burada qeydə alınıb (cədvəl 5, 6).

### Nəticələr və tövsiyələr

Son 40 ildə Xəzərin Azərbaycan sahillərinin ornitofaunasında böyük dəyişikliklər əmələ gəlmüşdir. Göstərilən ərazinin ornitofaunasından nadir və nəslə kəsilməkdə olan növlər öyrənilmiş və aşağıdakı nəticələr əldə edilmişdir:

1. Xəzərin Şahdili, Qobustan, Yenikənd subasalarına həmsərhəd sahil suları, Böyük və Kiçik Qızılıağac körfəzləri beynəlxalq əhəmiyyətə malik sayda quşların toplantı yerləridir.

2. Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında növlərə neqativ təsir edən əsas amil onların yaşayış yerlərində özəl şirkətlər və fiziki şəxslər tərəfindən intensiv tikinti işlərinin aparılması, mühərrik qayıqların intensiv hərəkətidir. Qeyd edilən mətsəirlərdən Puta (Dərin Özüllər zavoduna yaxın laquunlar da daxil olmaqla), Səngəçal, Ələt, Lənkəran sahil zolağı növlərin beynəlxalq əhəmiyyətə malik sayda toplantı yeri kimi əhəmiyyətini itirmişdir.

3. Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında Leyləkkimilər dəstəsinə aid, rast gəlinən 12 növdən 8-i Avropa mühafizə statusuna malikdir. Bir növ (Adı ərsindimdik) bütün 5 beynəlxalq konvdensiyalara daxil edilməklə Qlobal mühafizə statusuna aiddir.

4. Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında Durnakimilər dəstəsinə aid, rast gəlinən 6 növdən 3-ü Avropa mühafizə statusuna malikdir. Bir növ (Adı cividimdik) 3 beynəlxalq konvensiyalara daxil edilməklə Qlobal mühafizə statusuna aiddir.

5. Azərbaycan ornitofaunasına mənsub Leyləkkimilər dəstəsinə daxil olan 14 növdən 12-si, Durnakimilər dəstəsinə daxil olan 14 növdən 6-i Xəzərin sahil zolağında qeydə alınmışdır.

Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında Leyləkkimilər, Durnakimilər dəstəsinə daxil olan, Qlobal və Avropa statusuna malik olan növləri qoruyub saxlamaq və yaşayış ərazilərini mühafizə etmək üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsi vacibdir:

1. Xəzərin sahil zolağında beynəlxalq və Avropa statuslarına malik növlərin yaşayış yerlərində özəl şirkətlər və fiziki şəxslər tərəfindən tikinti işlərinin aparılmasını qadağan etmək.

2. Şirvan Milli Parkında Böyük və Kiçik Qızılıağac göllərində, Qızılıağac Milli Parkının su hövzələrində (Pirman limanı, Xəzər və Ağquş subasaları) quşların yaşayışına və məskunlaşmasına mane olan köhnə six qamışlıqları biçmə yolu iləzaltmaq.

3. Qızılıağac Milli Parkının sərhəq və magistral kanalını bərpa etmək və magistral kanal vasitəsilə Pirman limanı, Xəzər və Ağquş subasalarına Kürdən suyun vurulmasını bərpa etmək.

4. Abşeron Milli Parkının sahəsini genişləndirmək.

5. Xəzərin sahil zolağında məskunlaşan quşların, o cümlədən ekosistemlərin tamamilə yox olması təhlükəsinin qarşısını almaq məqsədilə bu

sahələrdə iş aparan (qanunu və ya qanunsuz) özəl şirkətlərin və fiziki şəxslərin tikinti işlərinin aparılmasının Dövlət tərəfindən qadağan edilməsi.

6. Xəzərin sahil boyu quşların axırıncı yaşayış yerləri olan bataqlıqların, laquunların, gölməçələrin, nəmli qumsallıqların fiziki şəxslər və özəl şirkətlər tərəfindən (turizmin inkişaf etdirilməsi adı altında) galır əldə etmək məqsədilə məhv edilərək çımarlıklar və digər istirahət obyektlərinə çevrilməsinin tamamilə qadağan edilməsi.

7. Kürün deltasının, Yenikənd subasalarının və onlara həmsərhəd Xəzər dənizinin sahil sularının Azərbaycanda su-bataqlıq quşlarının miqrasiya və qışlama vaxtı ən böyük toplantı yerlərində olduğunu nəzərə alaraq qoruq elan olunması məqsədə uyğundur.

8. Xəzərin sahil zolağında BTMİ və AQK-yə və daxil edilmiş növlər üçün təhlükələr üzə çıxarılmalıdır.

9. Azərbaycanda qeyd edilən Xəzərin sahil zolağında yayılmış BTMİ və Avropa mühafizə statusuna malik olan və AQK-nin siyahısına daxil edilmiş növlərin yaşayış şəraitlərinin pisləşməsinə, sayılarının azalmasına və ornitofaunamızdan tədricən itirilməsinə birbaşa və dolayı yolla təsir edən amilləri aşkarlamaq.

10. Kürün deltasının, Yenikənd subasalarının və onlara həmsərhəd Xəzər dənizinin sahil sularının Azərbaycanda su-bataqlıq və sahil quşlarının miqrasiya və qışlama vaxtı ən böyük toplantı yerlərində olduğundan qoruq yaradılması məqsədə uyğundur.

### ƏDƏBİYYAT

1. Babayev İ.R. Azərbaycanın cənub-şərqində su-bataqlıq quşlarının yaşayış yerlərinin müasir vəziyyəti. Görkəmli alim və ictimai xadim, akademik H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi praktiki konfransın tezisləri. "El-Alliance" şirkəti, 2002, s.272-273.
2. Babayev İ.R., Əsgərov F., Əhmədov F.T. Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları. Kitab. Nurlar nəşriyyat-Poliqrafiya mərkəzi, Bakı, 2006, s. 69.
3. Babayev İ.R., Abbasov A.N. Qızılıağac Dövlət Təbiət Qoruğunda sudaüzən quşların qışlamada sayı, yayılması və onlara təsir edən amillər. Zoologiya İnstitutunun əsərləri. XXVIII Cild II. Məqalələr toplusu-Bakı, Elm, 2016; s.123-131.
4. Babayev İ.R., Rəcəbova S.S. Xəzər dənizinin Cənub-Şərqi Şirvan sahil zolağında qışda sahil quşlarının bəzi ekoloji xüsusiyyətləri və onlara təsir edən antropogen amillər. Məqalə AMEA Zoologiya İnstitutunun əsərləri, cild 30 №1, Bakı, "Apostrof" çap evi, 2012, s.15-20.
5. Babayev İ.R., Rəcəbova S.S., Səmədova S.H. Azərbaycan sahil zolağında qışlayan nadir və nəslə kəsilməkdə olan quşların yayılması, sayı və onlara

- təsir edən antropogen amillər. Məqalə. AMEA Zoologiya İnstitutunun əsərləri, Cild 33 №2, Bakı, "Müəllim", 2015, s.5-16.
6. *Кузякин А.П.* Зоогеография СССР. Уч. Зап. Моск. пед. Ин-та, Том IX. М., 1962, 182 с.
  7. *Мустафаев Г.Т.* Птицы наземных экосистем Азербайджана. Автореф. док. дис., Москва, 1985, 54 с.
  8. *Туаев Д.Г.* Зимовка уток в Кызыл-Агачском заповеднике // Видовой состав и распределение птицы, зимующих на Ленкоранской низменности и Муганской степи в начале тридцатых годов нашего века // 50 лет. Тезисы докладов научной сессии 50 лет Кызыл-Агачском заповедника. Ленкорань, 1979, с.8-19.

Redaksiyaya daxil olub 06.06.2021